

Sənət fədailəri

Gəncə Teatrının unudulmaz siması

Xalq artisti İsmayıllı Talibli yaradıcılığının üslubu və estetik prinsipleri həm romantik, həm də realist aktyor məktəbindən bəhrələnən, özünün böyük sənət məktəbini yarada bilən teatr xadimlərindən olub.

Onun taleyi elə getirib ki, yeniyetmə yaşılarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sıdqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədəhsən Atamalibəyov, Mirzağa Əliyevlə dostluq edib və bu da İsmayılin sənət seçimini müəyyənləşdirib. 1919-cu ildə İsmayıllı Talibli yenicə fəaliyyətə başlayan Hökumət Teatrosuna – hazırkı Akademik Milli Dram Teatrına qəbul edilib. İlk 5 ildə orada 40-a yaxın müxtəlif xarakterli dolğun obrazlarını yarada bilib. İsmayıllı Talibli 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təhlükə Teatrına göndərilib. Tarixi sənədlər göstərir ki, bu kollektiv 6 aydan sonra Bakı Türk İşçi və Kəndli Teatrı adlandırılıb. Təbəti etibarilə coşgun, yaradıcılıq ehtiraslı və oyunu sırayetedici olan İsmayıllı Talibli qısa müddətə teatrın yaradıcı kollektivinə uyğunlaşa bilib, səhnədə bir-birinin ardına maraqlı obrazlar

ramla yad edərək onun haqqında deyir: "İsmayıllı Taliblini lap uşaqlığından tanımışam. Cünki biz o zamanlar Gəncədəki Aktyorları evində yaşayırırdıq. Eyni dəhlizi bölüşən qonşular idik. İsmayıllı Aliçənab, həm də çox savadlı bir şəxsiyyət idi. Həyat yoldaşı gürcü qızı idi. Səmimi bir ailə idilər. Bu gün də o məhəllədən keçəndə İsmayıllı Taliblini, oynadığı rolları xatırlamaya bilmirəm".

İsmayıllı Talibli Gəncə Dövlət Dram Teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq nümunələrini yaradıb. Əbdürəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"ında Hacı Səmed ağa, Jan Batist Molyerin "Jorj Danden"ında Jorj Danden, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Şeyx Nəsrulla, Vilyam Şekspirin "Otello"sunda Yaqo, Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz"ində Səttarxan, Cəfər Cabbarlının "Sevil" in-



nayetlərin şahidi olmağım Hacı Əhməd obrazının müvəffəqiyyətlə yaranmasına səbəb oldu". – Bu qeydləri Xalq artisti İsmayıllı Taliblinin C.Cabbarlı adına Teatr Muzeyində saxlanılan şəxsi arxivindəki "İşçi teatri ilə bağlı xatirələrim" adlı əlyazmasından oxumuşuq.

İsmayıllı Talibli teatrdə işləməklə yanaşı, Gəncə Alimlər evində dram dərnəyinin və sonalar isə Xalq teatrının bədii rəhbəri kimi də səmərəli fəaliyyət göstərib. Onun qayğıkeşliyi ilə neçə-neçə istedadlı peşəkar sehnəyə ayaq açıb.

Milli sehnə sənəti tariximizə istedadlı və əvəzsiz teatr aktyoru kimi daxil olan İsmayıllı Taliblinin kinoda ən bitkin yaradıcı işi 1959-cu ildə Məmmədhüseyn Təhmasibin "Bahar" pyesi əsasında ekrana laşdırılan "Onu bağışlamaq olarmı?" filminde Mirzə Veysəl obrazıdır. Aktyor bu filmdə Mirzə Veysəl obrazı ilə bir daha övladı üçün ürək ağrısı keçirir, onun sehitlə bağlı problemlərinə görə hər an narahat olan bir atanın varlığını təqdim edə bilib.

Onun 2-ci ekran işi isə 1962-ci ildə Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekrana laşdırılan "Telefonçu qız" filminde Professor obrazıdır. Lirik kino-povestdə həyatda öz yerini tapan gənc Mehribanın taleyində danışılan ekran işində İsmayıllı Taliblinin yaratdığı Professor obrazı da maraqlı detalları ilə diqqət çəkən surətlərindəndir.

İsmayıllı Talibli 1940-ci ildə "Xalq artisti" fəxri adı ilə təltif olunub. 1898-ci ilin bir yaz gündündə doğulub, 1967-ci ilin qışında dünyasını dəyişən sənətkarın xatirəsi bu gün də yaz Gənəşti kimi ürəklərə işiq salmaqdadır.

**Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas**



qaleryası yaradıb.

1932-ci ilin sonunda Bakı Türk İşçi Teatrının yaradıcı kollektivlə birlikdə Gəncə şəhərinə köçürülməsinə qərar verilib. Kollektivin üzvlərindən truppenin ədəbi hissə müdürü Süleyman Rüstəm, rejissoru Abbasmirzə Şərifzadə, qabaqcıl aktyor Ağasadiq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları da Gəncəyə gələrək burada bir müddət fəaliyyət göstərdikdən sonra yenidən Bakıya qayıdlılar. Lakin İsmayıllı Talibli öz doğma kollektivində ayrılmayıb və ömrünün sonundak Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. O, 1942-1943-cü illər ərzində bu sənət məbədinin direktoru kimi də çalışıb.

Xalq artisti, qocaman teatr və kino aktyoru Mehəmməd Burcəliyevin böyük oğlu Tamerlan Burcəliyev bu gün də İsmayıllı Taliblini böyük hörmət və ehtiya-

də Əbdüləli bəy, "Od gəlini"ndə Aqşin, Qoqolun "Müfəttiş"ində Bələdiyyə rəisi, Mirzə Fətəli Axundzadənin "Hacı Qara"-sında Naçalnik, "Müsyo Jordan və Dərvish Məstəli şah"ında Hatəmxan ağa, Hüseyin Cavidin "Səyavuş"unda Rüstəm, Altay Məmmədovun "KİŞİLLƏR"ində Cəmilzadə, İlyas Əfəndiyevin "Bahar suları"nda Alxan surətləri aktyorun böyük sövqə yaradığı maraqlı obrazları silsiləsinə daxildir.

"Mən heç bir zaman şəxsi istedadıma arxayılmadım. Oynayacağım hər bir obrazı həyatda görüb öyrənməyə can atdım. Kənd və şəhərlərdə kütlələr qarşısında çıxışlar etməyim, müxtəlif xarakterli adamlarla şəxsi tanışlığım yaradacağım rolları yaxşı hazırlamaq üçün mənə hayat materialı verirdi. "Almaz" əsərində oynadığım hacı Əhmədləri həyatda görüb və bu yaramaz ünsürlərin töretdikləri ci-